



### [...Eldar Zeynalov: N qdr ki, cmiyyt zn hbsxanalara evirmyck](#)

Niy mobil telefon ourluuna gr insan tam tminatl kild saxlaryr, ona illik 6 min manata yaxn vsait

?xrcliyrlr

*FaktXbr-in mlumatna gr, mhbuslarn hquqlar zr ixtisaslam hquq mdafiisi Eldar Zeynalova Azrbaycanda czann humanistldirilmsin ynlmi frmanlarn, xsusn prezidentin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahd faliyytin tkmilldirilmsi, cza siyastinin humanistldirilmsi v cmiyytdn tcridetm il laqdar olmayan alternativ cza v prosessual mcburiyyt tdbirlrinin ttbiqinin genilndirilmsi haqqnda" srncamnn hyata .keirilmsi haqqnda Turan A-nn suallarn cavablandrb*

**Cza siyastinin masirldirilmsi, humanistldirilmsi haqqnda bu yaxnlarda qbul edilmi rsmi sndlri - nec qiymtlndirirsiniz? Niy Azrbaycanda oxdan ehtiyac olan bu qrarlar bel gec qbul edilib? Niy yeni humanist normalar geni kild, ham n ttbiq olunmur? Yoxsa onlar artq yalnz hakimiyyet ?yaxn olan cinaytkarlar n hyata keirmey balayblar**

**Dvlt basna v prezidentin srcsn qdr hamya 50 telegram gndrmk deyil, vkil tutmaq lazmdr, nki insann hyat v salaml xrcinn puldan daha vacibdir**

Demk olmaz ki, bu, ilk bel snddir v ya cza siyastinin humanistldirilmsi ideyas yeni yaranb. - Bel ki, msln, probasiya xidmtinin yaradilmasn nzrd tutan "Mhbuslarn sosial adaptasiyas haqqnda" qanun 5 may 2007-ci ild qbul edilib. Ali Mhkm Plenumunun hbslrin ttbiqinin mhdudladrlmas v Avropa nsan Hquqlar Mhkmsinin tcrbsinin nzs alnmas haqqnda qrarlar is hl 2006-c ilin vvllrind qbul edilib. 2004-c ildn etibarn gnclrin Qarsnn Alnmas zr Avropa Komitsi d .mntzm olaraq hmin msllri qaldrr

Odur ki, mvcud vziyytin davam etmsind tamahkar maraqlar olan geni mmurlar dairsinin .islahatlara gizli mqavimt gstrdiyini demk olar

Qrbd mhbuslara dvltin hdliyind olan insanlar, bdc n yk kimi baxrlar. SSR-d mhbuslara ucuz ii mal kimi baxrdlar. Mstqil Azrbaycanda hbsxanalarda mkdn faktiki olaraq imtina ediblr, baxmayaraq ki, msln, Avropa nsan Hquqlar Konvensiyasnn 4-c maddsi hbsd olan xsin yerin yetirmli olduu ii "mcburi mk" anlayndan xarr. Hazrda mhbusu hasarlanm bir yer salrlar v hkml tyin edilmi mddtd orada saxlayrlar. Avara-avara gzn, illrl islah olmayan cinaytkarlarla yan- yana saxlanlan insan nec islah ola bilr? Niy mobil telefon ourluuna gr insan tam tminatl kild saxlaryr, ona qanuna tamamil tabe olan vtndalarn cibindn illik 6 min manata yaxn vsait ?xrcliyrlr

nsan azadlgda hr bir tlbatn z yerin yetir bilr. Hbsd is bu, onlarla qadaa il qarlar, o qadaalar rvt aradan qaldrmaq olar. Aydndr ki, mhbuslara glir mnbyi kimi baxmaa balayrlar. Nticd hakimiyyet amnistiyalar, vflr vasitsil hbsxanalarn ykn azaltmaa l atmal olur. Dliyy Nazirliyinin daxilind vaxtndan vvl rti azadla buraxma zr Komissiya bel yaradlb, o, mhbuslarn bu .prosedura vvllr yalnz administrasiya vasitsil olan xn asanladrr

Azad edilmi mhbuslar gtrk. Onlar htta xsiyyt vsiqsiz, azad edilm haqqnda araysz ky attrlar ki, bu aray olmadan i bel dzl bilmzsn, zn mobil telefon bel ala bilmzsn. Sndlri brpa etmk, mnzil, i problemini v s. hll etmk lazmdr, hll cmiyyt yenidn uyunlaman demirm. V o, hr yerd btn bu problemlri hll edn (daha dorusu, hll etmli olan) mmurlarla qarlar. Pul versn, bu problemlr xeyli rahat hll olur. V rvt alan n kemi mhbusun bu pulu qazanb-qazanmad, ailsinin cibindn gtrcyi v .ya ourlayaca he d hmiyyt damr

Amma probasiya xidmti olsa, bir ox problemlr onun kmyil hll olunacaq, ASAN xidmti hll .olunduu kimi. Amma bu zaman birdn-bir bir ne nazirlikdki rvtxorlar biar qalacaqlar

Bu istiqamtd islahatlarn irlilmmsinin baqa bir sbbi d var. Bu, islahatlara ictimai dstyin atmamasdr. "Oru hbsd yatmaldr", xsusil d mnim xsi cibimdn ourlaybsa. "Iverili raitli hbsxanalar tikmk yerin vvlc qaqlar, tqadlri, uaq baalarn, mktblri, knldri tmin edin, yollar tmir .edin", cmiyytd bel deyirlr

Htta bu yaxnlarda hardasa oxudum ki, "siyasi mhbus N.-y filan ey gr lav olaraq hanssa czakm mssissind saxlanma raiti il ignc verilir". Bym pis ekologiya yalnz bu mhbusa aiddir? El hmin czakm mssissind saxlanlan 800-900 siyasi olmayan mhbus nec - onlar ziyit kmirlr? Niy bzi trmlrin balanmas v ya baqa yer krlmsi, digr hbsxanalarn (msln, Avropa rtlin uyun qadn v uaq hbsxanalarnn) tikintisinin srtlndirilmsi n Parapetd he kim mitinq etmir v ya Brsseld plakatlar ?qaldrmr

.N qdr ki, cmiyyt zn hbsxanalara evirmyck, onlarda islahatlar el bel Ing kild gedck

**Czakm mssislrind v hbsxanalarda gerk vziyyti qiymlndirsiniz -**

Bizim czakm mssislrinin ksriyyti sovet dvrndn qalb. Onlar baqa standartlara sasn tikilirdi v - indi (ox az istisnalarla) n Avropa standartlarna, n d masir Azrbaycan standartlarna cavab .vermir. Bu bard artq uzun illrdir aq-akar danlr

Naxvan, ki v Xlc hbsxanalar istisna olmaqla, btn czakm mssisli Bakda v onun trafnda yerlir. Ar cinaytlr mhkmrlinin olduu hr yerd istintaq tcridxanalar olmaldr, onlar is yanz Bakda, Gncd, Naxvanda v kid var. Msln, irvanda is bel bir tcridxana yoxdur. Nticd qohumlar uzaqdan .mhbusla gr gedir, buna xeyli pul xrcliyir

Bizim penitensiar sistemdi dnlm, ictimai faydal mk faktiki olaraq yoxdur. Bu, o demkdir ki, orta mhbus ailsinin dstyi olmadan siqaret pulu bel qazana bilmz. Bzilrinin is hkm zr hm d mlki iddias var (msln, zrrkmi dyn ziyann dnilmisi) v o dnilmndn, mhbus yax davransa bel, vf v ya .rti azadla xmaa midi yoxdur

slah ilri vvllr sovet ideologiyasna saslanrd. ndi bu, yoxdur v cinaytkar nec islah edirlr, aydn deyil. Msln, czakm mssissi risinin islah ilri zr mavininin dini msllrd biliyi yoxdursa, hbsxana ?mscidrlind is molla-kei yoxdursa, hbs edilmi vhabini nec islah etmk olar

Thsil proqramlar, n yax halda, orta mktb v ya texniki pe mktbi sviyysind thsili ehtiva edir. Orada daha yksk tlblri qarlamaq tindir. Baxmayaraq ki, ali thsil qadaan edilmyib, rejimli obyekt raitind v internet v thsil bklrin xn olmad bir raitd onu hyata keirmyn yollarn tsvir edn bir .tlimat bel yoxdur

Bununla bel, biz Avropada orta sviyydyik. Amma bizim sviyymizd v ya daha pis sviyyd olan bir ox lklrin bizdkı qdr resursu yoxdur. Bizd resurslar var v hkumt parlamentl birlikd hbsxanalara daha ox vsait yatra bilrdi, z d bu xrclrin bzilri (hbsxana tikintisi, yerinin dyidirilmsi, .hbsxanalarda snaye istehsalnn brpas) birdflikdir

Ibtt, hmi "yax hkumt mktb v uaq baalar tikir, bizimki is yeni hbsxanalar" deynlr taplacaq (hbsxanada yatmayanlar, anas lknin o biri ucundan balama gtirmynlr). Amma hbsxanalar .hmi olub v bzilri lky mhz hbsxanalarna gr qiymt vermyi mslht grr

Burada ox ey ictimaiyytin dstyindn asldr. Hbsxanalarda qalan jurnalislrl v ictimai fallar azad edildikdn sonra yalnz siyasi mhbuslarn mdafisindn l kib btn mhbuslarn problemlerindn dananda xsn mnd byk hrmt hissi oyandrr. Amma adtn hbsxanalar yalnz nvbti bloger hbs dnd ...yada salrlar

**.mrlk mhbuslar probleminin hli perspektivini iqlandrn -**

mrlk mhbuslarn ox sayda problemlri var, amma Siz, yqin ki, bu mhbuslarn azad edilmsi - .mmknlyn nzrd tutursunuz

2007-ci ilin sentyabrnda Avropa urasnn insan hquqlar zr o vaxtki msul nmayndsi cnab Tomas Hammerberg mrlk mhbuslara ba kmidi v onlarn vziyytindn ox tsirlnmidi. O, sfrin yekunlarna gr bildirdi ki, "smimi v ciddi azad edilm imkan olmayan mrlk azadlqdan mhrumetm insan hquqlar il bal narahatlq dourur. Xsusn, "maksimum thiksizlik" rtlri il birlikd onlar qeyri-insani v ya alaldc davran tkil ed bilr v buna gr AHK-nin 3-c maddsini pozacaq".

.Onun sfrindn sonra bizim qanunvericiliyimizd ox ey dyiib

Burada "tarif mddti", yni vaxtn dan vvl rti azadla buraxlmaq n namizd olmazdan vvl hkmn mtlq kilmli olan hisssi sas msldir. Bizd mrlk hbs czasna mhkum ediln btn cinaytkarlar v btn nv .cinaytlr n "tarif" 25 il tkil edir

ndi 25 il tarifi olan mrlk hbs czas verilmi 64 yal bir xsi tsvvr edk. Htta azadlqda orta mr mddti 70 yadan bir qdr oxdur, burada is formal vaxtn dan vvl rti azadla buraxlma imkan 89 yada ortaya xacaq. Bu halda bu, sadc olaraq txir salnm lm czasdr, baa gll amaqla drhal ldrmr, hbsxana raiti il yava-yava ldrir. mrlk mhbuslar arasnda artq 70 yandan yuxar bir ne nfr "tarif .mddtinin" baa atmasn grmdn dnyasn dyiib

Dey bilmrm ki, bizd bu msld vziyyt baqalarandan pisdir. 20-30 illik tarif mddtlri Avropada geni yaylb. Baxmayaraq ki, Avropa uras Nazirlr Komitsinin 8-14 il cza kildikdn sonra mrlk hbsl mntzm olaraq yenidn baxlmasn tvsiy edn (76) 2 sayl Qtname si var. Qtname slind indiydk .qvvddir, amma ona ox az lk reaksiya verib

Avropada lm czas lv edilmzdn v mrlk azadlqdan mhrumetm ttbiq edilmzdn vvl maksimum alternativ cza mddtinin mhkm trfindn baxldqda 15 il, vf zaman 20 il olduu faktna da ox az lk reaksiya verib. Yalnz Grcstan lm czasna mhkum edilnrin czalarn vvc 20, daha sonra 15 il il vz edib. Rusiya Ali Mhkmsi kemid lm mhkum edilmi .Krjanovskinin repatriasiyas zaman hesab edib ki, orada lm czas ttbiq edilmirs, 1992-ci ild maksimum cza mddti is 15 il idis, mrlk hbs 15 ill dyidirilmidir. zbkistanda lm czas lv edildikdn sonra hkmlr yenidn baxlb v lm mhkum .edilnrin bir hissin mrlk hbs czas, digirlrin is 25 il veribl

Bu gn AHM-nin Azrbaycana qar bir ne qrarnda ksini tapm mvqeyi beldir ki, mhkm hkm xararkn 15 il alternativ cza vermyi lazm bilmyibs, mrlk hbs is lm czasndan daha yngl czadrsa, kemid lm mhkum edilnir 15 il deyil, mrlk hbs tyin edilmsi cinaytin trdildiyi zaman mvcud olan .daha ar czann tyin edilmsi demk deyil

Baxmayaraq ki, istisnalar da olub. Bel ki, lm czas mvcud olduu dvrd grc G.Geladzey 15 il verilib, lm czas lv edildikdn v mrlk hbs ttbiq edildikdn sonra is onu mrlk hbs ediblr, yni czasn yngldirmiyibl, arladrblar. Azrbaycanda o, btn mhkmlri uduzdu, Grcstanda is mhkm bu dlillri .nzs ald v onu azad etdi

Banditliy gr gllnm czasnn sonradan mrlk hbs olaraq yngldirildiyi bir ne mrlk mhbus da var. Amma hazrki Cinayt Mcilsind banditliy gr artq 15 ildn ox vermirlr, bizd is mrlk mhbuslar .saxlayblar, yni qanunu pozmaqla, czalandrblar

Bzi cinaytlr zr sanksiyalarn n yksk hddin yenidn baxlmas il bal baqa bir mqam da var. Bel ki, qtl gr artq maksimum 20 illik v ya mrlk hbs edirlr. vvllr, artq dediyim kimi, bu alternativ mddt 15 il idi. Aydndr ki, mrlk hbs vern hakimlr 15 ili ox az mddt hesab etdiklin gr bunu edibl. Amma hmin vaxt 16-20 illik cza mddti tyin etmk imkan olsayd, blk d onlar bu alternativi ?serdir

Bu halda biz el bir vziyytdiyik ki, qanunvericiliyin dyidirilmsi mhbusun vziyytini yngldir bilrdi v buna gr bel bir qanuna geriy tsir vermk, retroaktiv kild ttbiq etmk olar. Bunun n hkm xaran .mhkmy mracit etmk lazmdr. Amma lbtt ki, bu, hkmn dyidirilcyin zmant vermir

**?Mxalif mhbuslar dyldklrini bildirirlr. dliy Nazirliyinin rhbrliyi bunu inkar edir. Reallq necdir -**

Bunda xsn mnim n tccbl he n yoxdur. Brokratiyann (o cmldn bizdk) sas qaydalarndan biri - "kaz-kuuz zrurtidir". Yni, minlrl ahidin gz qarsnda adam dyls, amma bu, lazmi kild snldirilms,

bu hadis "olmam kimir". Adam dyblrs, amma o, rsmi olaraq ikayt etmyibs, dylm "olmayb". O ikayt edib, daha sonra is ikaytini geri gtrbs, bel bir hadis "ba vermyib". ikaytini geri gtrmyib, ."amma rsmi yoxlama dylm izli qeyd almaybsa da bel bir hadis "olmayb

Ibtt, hr bir signaln arxasnda fakt durmur. Amma xsusi vasitldn istifad hallarnn sndldirilmsi, habel ignc, dylm, lm haqqnda ilr zr mhbuslarn dindirilmsi hdliyi mssis risinin zrinddir. Aydnrd .ki, o, maraql trfdir v mumi halda ii rt-basdr etmk n lindn glni edck

Bu znmdafi taktikasnn smrliliyini o da sbut edir ki, CM- ignclr gr cza ttbiq edildiyi gndn etibarn 17 il rzind bir ignc hadissi bel (!) tsdiqini tapmayb. Bununla bel, AHM v BMT artq Avropa nsan Hquqlar Konvensiyasnn mvafiq 2 (yaamaq hququ) v 3-c (ignclrin qadaan edilmsi) maddlrin pozuntusunun akar edildiyini gstrn bir ne qrar xarb. Sonuncu nmun AHM-nin "Babayev .Azrbaycana qar" ii zr (14 sayl czakm mssissind dyldkdn sonra mhbusun lm) qrardr

Qanunda fiziki gc ttbiq edilmsi, prinsipc, qadaan edilmyib. Amma "xsusi vasitldn" istifad yalnz konkret mnaqili hallarla (fal mqavimt, qiyam v s.) mhdudladrlb. O, sndldirilmidir, onlardan istifadnin mqsduyunluu v uyun ld istifadnin yoxlanmas n rayon prokuroruna rapport gndrilmlidir. Mhbusun mhkmd ona qar dynkdn istifad olunmasndan ikayt vermk hququnun .olmas da mhm mqamdr. Bu maddldn istniln birinin pozulmas dylmni qanunsuz edir

Sonuna qdr ikayt etmy qrar vernlr n dylm faktnn znn inkar edildiyi hallarda ikayt mexanikasn baa dmk vacibdir. Dvlt basna v prezidentin srcsn qdr hamya 50 telegram gndrmk deyil, vkil tutmaq lazmdr, nki insann hyat v salaml xrclnn puldan daha vacibdir. Anan yalnz gr gnnd hbsxanaya buraxrlar, vkili is, slahiytlri dzgn kild sndldirilibs, buraxmamaa haqlar yoxdur. Buraxmasalar hbsxana rhbrliyinin qanunsuz mllrindn mhkmy ikayt yazn. N qdr ox qanunsuz ml qeyd alnsa, onlarn qanunsuz bir eyi rt-basdr etmsi ehtimal bir o qdr bykdr. Btn .instansiyalar kedikdn sonra AHM- ikayt edin. Artq presedentlr var